

(min manatla)

	30-Sep-16	31-Dec-16	31-Mar-17	30-Jun-17	30-Sep-17
<b>Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi</b>					
Alınmış faiz	21,134	28,013	6,262	12,683	19,023
Ödənilmiş faiz	(10,983)	(14,208)	(2,286)	(4,153)	(6,764)
Alınmış haqq və komissiya	7,225	10,351	2,821	5,732	8,586
Ödənilmiş haqq və komissiya	(2,750)	(3,952)	(1,316)	(2,719)	(4,245)
Xarici valyuta ilə dilinç əməliyyatlarından zərərləri çıxmaqla reallaşdırılmış gəlir	13,728	17,860	5,607	8,281	9,909
Alınmış digər gəlir	5	22	19	33	44
İşçilər üzrə ödənilmiş xərclər	(9,230)	(12,119)	(3,038)	(6,338)	(8,952)
Ödənilmiş digər əməliyyat xərcləri	(8,041)	(10,673)	(2,507)	(5,437)	(8,149)
<b>Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi</b>	<b>11,088</b>	<b>15,294</b>	<b>5,563</b>	<b>8,083</b>	<b>9,452</b>
<i>Əməliyyat aktivlərində xalis (artma)/azalma</i>					
Kredit təşkilatlarının öhdəlikləri	54,733	51,634	1,015	28,286	28,115
Müştərilərə verilmiş kreditlər	42,483	51,100	21,708	36,750	42,834
Digər aktivlər	1,563	-1,536	1,370	335	1,593
<i>Əməliyyat öhdəliklərində xalis artma/(azalma)</i>					
Kredit təşkilatları qarşısında öhdəliklər	-76,938	-69,765	-11,970	-30,607	-65,000
Müştərilər qarşısında öhdəliklər	36,685	101,983	8,739	88,072	7,782
Digər öhdəliklər	2,816	4,187	451	1,577	1,334
<b>Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitlərinin hərəketi</b>	<b>72,430</b>	<b>152,898</b>	<b>26,876</b>	<b>132,496</b>	<b>26,110</b>
Ödənilmiş mənfəət vergisi	-550	-1,250	-1,000	-1,600	-2,755
<b>Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>	<b>71,880</b>	<b>151,648</b>	<b>25,876</b>	<b>130,896</b>	<b>23,355</b>
<b>İnvestisiya fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəketi</b>					
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının əldə edilməsi	0	-2,560	67	2,560	-41,206
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının geri ödənilməsi	0	0	0	0	2,560
Əmlak və avadanlıqların alınması	-276	-699	-1,226	-507	-534
Qeyri-maddi aktivlərin alınması	-1,021	-2,879	-147	-226	-346
<b>İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/ əldə edilən xalis pul vəsaitləri</b>	<b>-1,297</b>	<b>-6,139</b>	<b>-1,306</b>	<b>1,827</b>	<b>-39,525</b>
<b>Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını</b>					
İstiqrazlar üzrə daxilolmalar	1,851	0	0	0	0
İstiqrazlar üzrə geri ödənilmə	-10,106	-48,782	0	0	0
Səhm emissiyası üzrə daxilolmalar	0	0	0	8,570	8,570
<b>Maliyyələşdirmə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri</b>	<b>-8,255</b>	<b>-48,782</b>	<b>0</b>	<b>8,570</b>	<b>8,570</b>
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	389	1,543	-435	-691	-717
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma</b>	<b>62,717</b>	<b>98,270</b>	<b>24,135</b>	<b>140,602</b>	<b>-8,317</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə</b>	<b>121,459</b>	<b>121,459</b>	<b>219,729</b>	<b>219,729</b>	<b>219,729</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna</b>	<b>184,177</b>	<b>219,729</b>	<b>243,864</b>	<b>360,331</b>	<b>211,412</b>